

Azərbaycan Respublikasının vergilər nazirinin 13 yanvar 2017-ci il tarixli 1717040100048100 nömrəli Əmri ilə təsdiq edilmişdir.

Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin ƏSASNAMƏSİ

I. Ümumi müddəalar

1. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin (bundan sonra - nazirlik) struktur vahidi olan Vergi siyasəti və strateji araşdırmalar departamenti (bundan sonra - departament) vergi qanunvericiliyinin tətbiqi və təkmilləşdirilməsi, strateji hədəflərin müəyyən edilməsi və bu istiqamətdə araşdırmaların və islahatların aparılması, vergi inzibatçılığının və strukturların fəaliyyətinin təkmilləşdirilməsi sahəsində (bundan sonra - müvafiq sahədə) tədbirləri və tənzimləməni həyata keçirir, müvafiq sahədə fəaliyyətin effektivliyinə və qanunvericiliyə uyğun icrasına cavabdehdir və buna görə məsuliyyət daşıyır.

2. Departament öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Vergi Məcəlləsini (bundan sonra - Vergi Məcəlləsi), Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-IIQ sayılı Qanunu ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"ni, Azərbaycan Respublikasının digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə"ni, Azərbaycan Respublikası Prezidentinin digər fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, nazirliyin qərarlarını, əmrilərini, sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

3. Departament öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən nazirliyin digər struktur vahidləri və ya bölmələri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

II. Departamentin fəaliyyət istiqamətləri

4. Departamentin fəaliyyət istiqamətləri aşağıdakılardır:

4.1. Müvafiq sahədə vergi siyasətinin formalaşmasında iştirak və rəhbərlik edir, bununla bağlı nazirliyin rəhbərliyinə təkliflər verir və bu siyasətin həyata keçirilməsini təmin edir;

4.2. Müvafiq sahənin inkişafını təmin edir;

4.3. Müvafiq sahədə normayaratma fəaliyyətini həyata keçirir;

4.4. Qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

III. Departamentin vəzifələri

5. Departament, bu Əsasnamənin 4-cü bəndi ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

5.1. Nazirliyin inkişaf konsepsiyasını hazırlamaq və onun həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;

5.2. Ölkədə aparılan iqtisadi islahatlara uyğun olaraq müəyyən edilmiş prioritet sahələrdə sahibkarlıq fəaliyyətinin stimullaşdırılması məqsədilə beynəlxalq təcrübə də nəzərə alınmaqla vergi qanunvericiliyində dəyişikliklərin əsas hədəflərini müəyyən etmək və bununla bağlı təkliflər hazırlamaq;

5.3. Vergitutma bazasının genişləndirilməsi istiqamətində nazirliyin strateji hədəflərini müəyyən etmək, təhlillər aparmaq və təkliflər vermək;

5.4. Nazirliyin beynəlxalq vergi münasibətləri sahəsində strateji hədəflərinin müəyyən edilməsi məqsədilə təkliflər vermək;

5.5. Vergitutma sahəsində beynəlxalq tendensiyaları araşdırmaq, təhlil etmək və zərurət yaranarsa vergi siyasətinə və mövcud strateji hədəflərə uyğun təkliflər hazırlamaq;

5.6. AVİS-in "Strateji araşdırmalar" alt modulunun idarə edilməsini təmin etmək, strateji araşdırmaların həyata keçirilməsi məqsədilə makroiqtisadi və vergi sistemi üzrə göstəricilərin məlumat bazasını yaratmaq;

5.7. Vergitutma sahəsində mövcud təcrübəni öyrənərək vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində təkliflər vermək;

5.8. Xarici ölkələrin vergi qanunvericiliyi və inzibatçılığını təhlil etmək, Azərbaycanın vergi sisteminin digər ölkələrlə müqayisəli təhlilini həyata keçirmək məqsədilə Beynəlxalq Vergi İnformasiya Platformasının (bvip.taxes.gov.az (bundan sonra –BVİP)) idarə edilməsini təmin etmək, xarici ölkələrin qabaqcıl təcrübələrinin Azərbaycanda tətbiqi imkanlarını araşdırmaq və təkliflər vermək;

5.9. Ölkənin iqtisadi sistemində, o cümlədən vergi sistemində baş verən dəyişikliklərin və aparılan islahatların vergi daxilolmalarına təsirini təhlil etmək, hesablamalar aparmaq, bu dəyişikliklərin təsiri barədə arayış və hesabatlar hazırlamaq;

5.10. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Nazirlər Kabineti, mərkəzi və yerli icra hakimiyyəti orqanları və digər dövlət müəssisə və təşkilatlarından departamentə daxil olmuş iqtisadi sahə üzrə qanunvericiliklə bağlı hüquqi akt layihələrinə və təkliflərə münasibət bildirmək, habelə onlardan daxil olmuş məktublarda qaldırılan məsələlərə vergi siyasətinə uyğun olaraq münasibət bildirmək;

5.11. Azərbaycan Respublikasının vergilər naziri (bundan sonra - vergilər naziri) ilə razılaşdırılmaq üçün departamentə daxil olmuş hüquqi akt və məktub layihələrinə rəylər hazırlamaq və nazirliyin rəhbərliyinə təqdim etmək;

5.12. Nazirliyin digər struktur vahidləri və bölmələri tərəfindən hazırlanmış hüquqi akt layihələrinə rəy və təklifləri bildirmək;

5.13. Vergi qanunvericiliyi ilə bağlı nazirliyə təqdim edilən təkliflərin bazasını təsnifləşdirmək, onları təhlil etmək, məqsədəuyğun hesab edilmiş təklifləri əks etdirən hüquqi akt layihələrini hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;

5.14. Vergi qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində nazirlik daxilində koordinasiyanı təşkil etmək, departamentə daxil olan vergi qanunvericiliyinin tətbiqi ilə bağlı təklifləri ümumiləşdirərək müvafiq qanun layihələrinin hazırlanmasını və aidiyyəti üzrə təqdim edilməsini təmin etmək;

5.15. Vergi qanunvericiliyinin digər hüquqi aktlara uyğunlaşdırılması istiqamətində təkliflər hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;

5.16. Vergi cinayətlərinin ibtidai araşdırılması və nazirliyin Apellyasiya Şurasında və digər strukturlarında inzibati şikayətlərə baxılması zamanı qarşıya çıxan suallar, problemləri və yol verilən nöqsanları öyrənmək, təhlil etmək, onların aradan qaldırılması məqsədilə qanunvericilikdə və vergi inzibatçılığında dəyişikliklərin edilməsi ilə bağlı təkliflər vermək, tələb olunduqda nazirliyin aidiyyəti strukturlarının iştirakı ilə təkliflərin müzakirəsini təşkil etmək, məqsədəuyğun hesab edilmiş təklifləri əks etdirən hüquqi akt layihələrini hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;

5.17. Vergi qanunvericiliyinin ziddiyyətli və aydın olmayan müddəalarını müəyyənləşdirmək, onları icmallaşdırmaq və həmin ziddiyyətlərin aradan qaldırılması məqsədilə qanunvericilikdə dəyişikliklərin edilməsi ilə bağlı təkliflər vermək, tələb olunduqda nazirliyin aidiyyəti strukturlarının iştirakı ilə təkliflərin müzakirəsini təşkil etmək, məqsədəuyğun hesab edilmiş təklifləri əks etdirən hüquqi akt layihələrini hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;

5.18. Ölkənin sosial-iqtisadi siyasəti nəzərə alınmaqla vergi güzəştlərinin və azadolmaların monitorinqini aparmaq, onların səmərəliliyini müəyyən etmək, bu sahədə vergi qanunvericiliyində adekvat dəyişikliklərin edilməsi ilə bağlı təkliflər vermək, tələb olunduqda nazirliyin aidiyyəti strukturlarının iştirakı ilə təkliflərin müzakirəsini təşkil etmək, məqsədəuyğun hesab edilmiş təklifləri əks etdirən hüquqi akt layihələrini hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;

5.19. İqtisadiyyatın prioritet hesab edilən sahələrinin stimullaşdırılması məqsədilə vergi qanunvericiliyində dəyişikliklərin edilməsi ilə bağlı təkliflər vermək, tələb olunduqda nazirliyin aidiyyəti strukturlarının iştirakı ilə təkliflərin müzakirəsini təşkil etmək, məqsədəuyğun hesab edilmiş təklifləri əks etdirən hüquqi akt layihələrini hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;

5.20. Vergi qanunvericiliyinin təkmilləşdirilməsinin istiqamətlərini və bu sahədə həyata keçiriləcək digər tədbirləri müəyyən etmək;

5.21. Vergi qanunvericiliyinin tətbiqi barədə vətəndaşlardan, vergi ödəyicilərindən, dövlət və bələdiyyə orqanlarından departamentə daxil olmuş sorğuları araşdırmaq, onları vergi növləri və Vergi Məcəlləsinin maddələri üzrə icmallaşdırmaq, sorğulara müvafiq cavablar hazırlamaq və müvafiq sahədə öz səlahiyyətləri çərçivəsində izah verməklə bu sahədə vergi siyasətinin formalaşdırılmasında iştirak etmək;

5.22. Vergi Məcəlləsinin müddəalarına və formalaşmış vergi siyasətinə uyğun olaraq müxtəlif fəaliyyət növlərinin vergiyə cəlb olunması barədə göstəriş məktublarını hazırlamaq və xidməti istifadə üçün nazirliyin aidiyyəti struktur vahidlərinə və bölmələrinə göndərilməsini təmin etmək;

5.23. Nazirliyin Apellyasiya Şurasının katibliyinə həvalə edilmiş funksiyaları həyata keçirmək;

5.24. Yerli (bələdiyyə) vergilərin və ödənişlərin düzgün hesablanması, tam və vaxtında ödənilməsi, habelə vergi qanunvericiliyinə riayət edilməsi sahəsində bələdiyyələrə metodiki rəhbərliyi həyata keçirmək;

5.25. Bələdiyyə Vergi İnformasiya Sisteminin (bundan sonra - BVİS) idarə edilməsini təmin etmək, onun tətbiqi barədə hesabatları təhlil edərək mövcud vəziyyət barədə arayış və hesabatlar hazırlamaq;

5.26. BVİS proqram təminatının bələdiyyələrdə tətbiqi işini koordinasiya etmək;

5.27. Nazirliyin struktur vahidləri və bölmələrinin Əsasnamələrinin hazırlanmasını təmin etmək və təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;

5.28. Vergi qanunvericiliyində və strukturların fəaliyyətində aparılan dəyişikliklərə uyğun olaraq, həmçinin vergi inzibatçılığının vergi qanunvericiliyinə uyğunlaşdırılması məqsədilə aidiyyəti strukturların iştirakı ilə vergi inzibatçılığını tənzimləyən normativ sənədlərdə müvafiq dəyişikliklərin aparılması işini təşkil etmək, normativ sənədlərin layihələrinin hazırlanmasında iştirak etmək;

5.29. Müvafiq sahədə fəaliyyətin təşkili məqsədilə vergi inzibatçılığı sahəsində metodiki göstərişlər, təlimatlar, qaydalar və digər normativ sənədlərin vahid məlumat bazasını yaratmaq;

5.30. Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamları ilə, habelə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərar və sərəncamları ilə verilmiş tapşırıqların, təsdiq edilmiş dövlət proqramı və tədbirlər planlarının, habelə nazirliyin əmr və qərarları ilə təsdiq edilmiş tədbirlər planlarının vahid məlumat bazasını yaratmaq, onların nazirliyin aidiyyəti strukturları tərəfindən icrasını təşkil etmək, icrası ilə bağlı hesabatların icmallaşdırılmasını və aidiyyəti üzrə təqdim edilməsini təmin etmək;

5.31. Vergi sisteminin inkişafı ilə bağlı strateji planların və tədbirlər planlarının hazırlanması işini təşkil etmək, icrası ilə bağlı hesabatların icmallaşdırılmasını və aidiyyəti üzrə təqdim edilməsini təmin etmək;

5.32. Nazirliyin digər struktur vahidi və bölmələrinin müvafiq sahə ilə bağlı fəaliyyətini əlaqələndirmək;

5.33. Departamentin strukturlarının iş planının tərtib edilməsinə və icrasına nəzarət etmək;

5.34. Departamentdə öz səlahiyyətləri daxilində daxili nəzarəti təşkil etmək;

5.35. Departamentdə kargüzarlıq işlərinin aparılmasını təmin etmək;

5.36. Departamentin fəaliyyət istiqamətlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərdən departamentə daxil olmuş məktub, sorğu, ərizə, şikayət və təkliflərə qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada baxılmasını, araşdırılmasını, cavablandırılmasını və göndərilməsini (təqdim edilməsini) təmin etmək;

5.37. Nazirliyin rəhbərliyinin verdiyi göstəriş və tapşırıqların vaxtında və düzgün formada icrasını təmin etmək;

5.38. Görülmüş işlərin nəticələri barədə nazirlik tərəfindən müəyyən olunmuş forma üzrə hesabatlar hazırlamaq və vaxtında aidiyyəti üzrə nazirliyin rəhbərliyinə təqdim etmək;

5.39. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq;

5.40. Qanunvericiliyə uyğun olaraq vergi, kommersiya və bank sirrinin və xidməti məlumatların qorunmasını təmin etmək;

5.41. Müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn vəzifələri həyata keçirmək;

5.42. Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

IV. Departamentin hüquqları

6. Departament öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

6.1. Vergi siyasəti, qanunvericiliyi və inzibatçılığının təkmilləşdirilməsi sahəsində təkliflər vermək və bu sahədə həyata keçirilən tədbirlərdə iştirak etmək;

6.2.Xidməti zərurətlə əlaqədar dövlət və yerli özünüidarəetmə orqanlarına, nazirliyin struktur vahidləri və bölmələrinə, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək, onlardan belə məlumatları (sənədləri), habelə dövlət proqramlarında və digər rəsmi sənədlərdə nazirliyə həvalə edilmiş tapşırıqların yerinə yetirilməsi üzrə nəzərdə tutulan tədbirlərin icra vəziyyəti barədə hesabat və məlumatları almaq;

6.3.Fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə tədqiqatlar aparmaq, təkliflər vermək;

6.4.Müvafiq sahə üzrə hazırlanmış hüquqi akt və məktub layihələrini münasibət bildirilməsi üçün nazirliyin digər struktur vahidləri və bölmələrinə təqdim etmək;

6.5.Hazırlanmış normativ hüquqi akt layihələrinə hüquqi ekspertiza rəyinin verilməsi üçün nazirliyin aidiyyəti struktur vahidinə müraciət etmək;

6.6.Müvafiq sahəyə aid olan qanunvericilik aktlarının layihəsini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək, o cümlədən hüquqi aktların təkmilləşdirilməsinə dair təklifləri nazirliyin rəhbərliyinə təqdim etmək;

6.7.Vergi qanunvericiliyinə dair normativ hüquqi akt layihəsinin hazırlanması məqsədləri üçün beynəlxalq təcrübənin öyrənilməsi zərurəti yarandıqda, müvafiq beynəlxalq təcrübə barədə arayışın təqdim edilməsi üçün nazirliyin aidiyyəti struktur vahidinə müraciət etmək, müvafiq sahə üzrə beynəlxalq təcrübəni öyrənmək və qabaqcıl təcrübənin tətbiqi ilə bağlı nazirliyin rəhbərliyinə təkliflər vermək;

6.8.Vergi qanunvericiliyində edilmiş dəyişikliklərin izah olunması və formalaşmış vergi siyasəti ilə bağlı yerli struktur bölmələrinin əməkdaşlarının iştirakı ilə təlimlər təşkil etmək;

6.9.Vergi qanunvericiliyində edilmiş dəyişikliklərin izah olunması və formalaşmış vergi siyasətinin ictimaiyyətə təqdim olunması məqsədilə məlumatlar hazırlamaq və nazirliyin aidiyyəti strukturuna təqdim etmək;

6.10.Dövlət və qeyri-dövlət təşkilatları tərəfindən vergitutma və iqtisadiyyatın digər sahələri üzrə keçirilən tədbirlər, müzakirələr və forumlarda iştirakla bağlı dəvət olduqda, həmin tədbirlərdə iştirak etmək;

6.11.Nazirliyin əmr və qərarları ilə təsdiq edilmiş tədbirlər planlarında nəzərdə tutulan tədbirlərin icra vəziyyəti barədə nazirliyin müvafiq struktur vahidləri və bölmələrindən məlumatlar almaq;

6.12.Vergi cinayətlərinin ibtidai araşdırılması və nazirliyin Apellyasiya Şurasında və digər strukturlarında inzibati şikayətlərə baxılması zamanı qarşıya çıxan suallar, problemlər və yol verilən nöqsanlar ilə bağlı aidiyyəti strukturlardan məlumatlar almaq;

6.13.Nazirliyin struktur vahidləri və bölmələri arasında koordinasiyanın təmin edilməsi və onların fəaliyyətində səmərəliliyin artırılması istiqamətində təkliflər vermək;

6.14.Nazirliyin struktur vahidləri və bölmələrinin fəaliyyətlərində və funksional istiqamətlərində təkrarlanan hallar müəyyən edildikdə onların aradan qaldırılması ilə bağlı təkliflər vermək;

6.15.Vergi qanunvericiliyinin tətbiqi barədə departamentə daxil olmuş sorğular araşdırılarkən zərurət yarandığı hallarda müraciət edən şəxslərlə telefon əlaqəsinin saxlanılmasını və əlavə araşdırmanın aparılması məqsədilə nazirliyə dəvət edilməsini həyata keçirmək;

6.16.Departamentin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində təkliflər vermək;

6.17.Səlahiyyətinə aid edilmiş məsələlər üzrə vergi orqanlarına tövsiyələr vermək;

6.18. Müvafiq sahədə mütəxəssis hazırlanması və işçilərin ixtisasının artırılması üçün təkliflər vermək;

6.19. Müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn hüquqları həyata keçirmək;

6.20. Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

V. Departamentin fəaliyyətinin təşkili

7. Departamentin strukturunu və işçilərinin sayını Azərbaycan Respublikasının vergilər naziri müəyyən edir və təsdiq edir.

Departamentin strukturuna 2 idarə (Vergi siyasəti idarəsi və Strateji araşdırmalar idarəsi) daxildir.

Vergi siyasəti idarəsinin tərkibinə 2 şöbə (Vergi qanunvericiliyinin təkmilləşdirilməsi şöbəsi və Vergi qanunvericiliyinin tətbiqi şöbəsi) daxildir.

Strateji araşdırmalar idarəsinin tərkibinə 3 şöbə (Strateji hədəflər şöbəsi, Strateji təhlil və islahatlar şöbəsi və Strukturların fəaliyyətinin təkmilləşdirilməsi şöbəsi) daxildir.

8. Departamentin fəaliyyətinə vergilər naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şəxs (baş direktor) rəhbərlik edir. Baş direktor departamentə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

9. Baş direktorun vergilər naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavinləri vardır.

Baş direktorun müavinləri baş direktoru tərəfindən onlara həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.

Baş direktor olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada baş direktorun müavinlərindən biri həyata keçirir.

Departamentin digər vəzifəli şəxsləri vergilər naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

VI. Vəzifəli şəxslərin səlahiyyət bölgüsü, cavabdehlik və məsuliyyət

10. Baş direktor:

10.1. Departamentin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

10.2. Tabeliyində olan strukturlar və vəzifəli şəxslərin əmək, icra və xidmət intizamına riayət edilməsinə nəzarət edir;

10.3. Departamentin baş direktorunun müavinləri arasında vəzifə bölgüsünü aparır və müvafiq fəaliyyət sahələrinin idarə olunmasını onlara həvalə edir;

10.4. Departamentə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədləri təsdiq edir, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin icra edilməsinə nəzarət edir;

10.5. Departament üzrə nazirliyin Kollegiyasında müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini nazirliyin rəhbərliyinə təqdim edir;

10.6. Bu Əsasnamənin 2-ci bəndində göstərilən normativ-hüquqi aktların vaxtında və lazımı səviyyədə icrasını təmin edir;

10.7. Departamentin vəzifəli şəxsləri barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün nazirliyin rəhbərliyinə təqdimatlar verir;

10.8. Departamentin vəzifələrini yerinə yetirmək üçün digər struktur vahidləri və ya bölmələrindən zəruri məlumat və sənədləri alır;

10.9. Departamentə daxil olan məktub, ərizə, şikayət və təkliflərin baxılmasını, onlara cavabların düzgün hazırlanmasını, imzalanmasını və vaxtında göndərilməsini (təqdim edilməsini) təşkil edir;

10.10. Departamenti təmsil edir.

11. Baş direktor, direktorlar, rəhbərlər və onların müavinləri işçi qüvvəsindən səmərəli istifadə edilməsi məqsədilə tabeliklərində olan strukturlar və iş stajı və peşəkarlıq səviyyələrini nəzərə almaqla hər bir əməkdaş üzrə iş bölgüsünü müəyyən edir, onları əlaqələndirir, işlərin həyata keçirilməsini təşkil edir, həmin işlərin effektiv və qanunvericiliyin tələblərinə uyğun şəkildə icrasına gündəlik nəzarət edir və buna görə bilavasitə cavabdehdir.

12. Departamentin işçiləri bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.

VII. Departamentin strukturuna daxil olan idarə və şöbələrin vəzifə və hüquqları

13. Vergi siyasəti idarəsinin vəzifələri aşağıdakılardır:

13.1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Nazirlər Kabineti, mərkəzi və yerli icra hakimiyyəti orqanları və digər dövlət müəssisə və təşkilatlarından departamentə daxil olmuş iqtisadi sahə üzrə qanunvericiliklə bağlı hüquqi akt layihələrinə və təkliflərə münasibət bildirmək, habelə onlardan yönəldilmiş məktublarda qaldırılan məsələlərə vergi siyasətinə uyğun olaraq münasibət bildirmək;

13.2. Vergilər naziri ilə razılaşdırılmaq üçün daxil olmuş hüquqi akt və məktub layihələrinə rəylər hazırlamaq və departamentin rəhbərliyinə təqdim etmək;

13.3. Nazirliyin digər struktur vahidləri və bölmələri tərəfindən hazırlanmış hüquqi akt layihələrinə rəy və təkliflər bildirmək;

13.4. Vergi qanunvericiliyi ilə bağlı nazirliyə təqdim edilən təkliflərin bazasını təsnifləşdirmək, onları təhlil etmək, məqsədəuyğun hesab edilmiş təklifləri əks etdirən hüquqi akt layihələrini hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;

13.5. Vergi qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində nazirlik daxilində koordinasiyanı təşkil etmək, departamentə daxil olan vergi qanunvericiliyinin tətbiqi ilə bağlı təklifləri ümumiləşdirərək müvafiq qanun layihələrinin hazırlanmasını və aidiyyəti üzrə təqdim edilməsini təmin etmək;

13.6. Vergi qanunvericiliyinin digər hüquqi aktlara uyğunlaşdırılması istiqamətində təkliflər hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;

13.7. Məhkəmə mübahisələri və vergi cinayətlərinin istintaqı, habelə nazirliyin Vergi cinayətlərinin ibtidai araşdırılması və nazirliyin Apellyasiya Şurasında və digər strukturlarında inzibati şikayətlərə baxılması zamanı qarşıya çıxan suallar, problemləri və yol verilən nöqsanları öyrənmək, təhlil etmək, onların aradan qaldırılması məqsədilə qanunvericilikdə dəyişikliklərin edilməsi ilə bağlı təkliflər vermək, tələb olunduqda nazirliyin aidiyyəti strukturlarının iştirakı ilə təkliflərin müzakirəsini təşkil etmək, məqsədəuyğun hesab edilmiş təklifləri əks etdirən hüquqi akt layihələrini hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;

13.8. Vergi qanunvericiliyinin ziddiyyətli və aydın olmayan müddəalarını müəyyənləşdirmək, onları icmallaşdırmaq və həmin ziddiyyətlərin aradan qaldırılması məqsədilə qanunvericilikdə dəyişikliklərin edilməsi ilə bağlı təkliflər vermək, tələb olunduqda nazirliyin aidiyyəti strukturlarının iştirakı ilə təkliflərin müzakirəsini təşkil etmək, məqsədəuyğun hesab edilmiş təklifləri əks etdirən hüquqi akt layihələrini hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;

13.9. Ölkənin sosial-iqtisadi siyasəti nəzərə alınmaqla vergi güzəşt və azadolmalarının səmərəliliyini müəyyən etmək, bu sahədə vergi qanunvericiliyində adekvat dəyişikliklərin edilməsi ilə bağlı təkliflər vermək, tələb olunduqda nazirliyin aidiyyəti strukturlarının iştirakı ilə təkliflərin müzakirəsini təşkil etmək, məqsədəuyğun hesab edilmiş təklifləri əks etdirən hüquqi akt layihələrini hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;

13.10. İqtisadiyyatın prioritet hesab edilən sahələrinin stimullaşdırılması məqsədilə vergi qanunvericiliyində dəyişikliklərin edilməsi ilə bağlı təkliflər vermək, tələb olunduqda nazirliyin aidiyyəti strukturlarının iştirakı ilə təkliflərin müzakirəsini təşkil etmək, məqsədəuyğun hesab edilmiş təklifləri əks etdirən hüquqi akt layihələrini hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;

13.11. Vergi qanunvericiliyinin təkmilləşdirilməsinin istiqamətlərini və bu sahədə həyata keçiriləcək digər tədbirləri müəyyən etmək;

13.12. Vergi qanunvericiliyinin tətbiqi barədə vətəndaşlardan, vergi ödəyicilərindən, dövlət və bələdiyyə orqanlarından departamentə daxil olmuş sorğuları araşdırmaq, onları vergi növləri və Vergi Məcəlləsinin maddələri üzrə icmallaşdırmaq, sorğulara müvafiq cavablar hazırlamaq və müvafiq sahədə öz səlahiyyətləri çərçivəsində izah verməklə bu sahədə vergi siyasətinin formalaşdırılmasında iştirak etmək;

13.13. Vergi Məcəlləsinin müddəalarına və formalaşmış vergi siyasətinə uyğun olaraq müxtəlif fəaliyyət növlərinin vergiyə cəlb olunması barədə göstəriş məktublarını hazırlamaq və xidməti istifadə üçün nazirliyin aidiyyəti struktur vahidlərinə və bölmələrinə göndərilməsini təmin etmək;

13.14. Yerli (bələdiyyə) vergilərin və ödənişlərin düzgün hesablanması, tam və vaxtında ödənilməsi, habelə vergi qanunvericiliyinə riayət edilməsi sahəsində bələdiyyələrə metodiki rəhbərliyi həyata keçirmək;

13.15. Nazirliyin Apellyasiya Şurasının katibliyinə həvalə edilmiş funksiyaları həyata keçirmək;

13.16. Qanunvericiliyə uyğun olaraq vergi, kommersion və bank sirlərinin və xidməti məlumatların qorunmasını təmin etmək;

13.17. Müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn vəzifələri həyata keçirmək;

13.18. Qanunvericiliyə uyğun olaraq digər vəzifələri yerinə yetirmək.

14. Vergi siyasəti idarəsinin hüquqları aşağıdakılardır:

14.1. İdarənin vəzifələrinə uyğun olaraq hazırlanmış normativ hüquqi akt və məktub layihələrini münasibət bildirilməsi üçün nazirliyin digər struktur vahidləri və bölmələrinə təqdim etmək;

14.2. Hazırlanmış normativ hüquqi akt layihələrinə hüquqi ekspertiza rəyinin verilməsi üçün nazirliyin aidiyyəti struktur vahidinə müraciət etmək;

14.3. Xidməti zərurətlə əlaqədar dövlət qurumlarına və nazirliyinin struktur vahidləri və bölmələrinə müvafiq sorğular vermək;

14.4. Vergi qanunvericiliyinə dair normativ hüquqi akt layihəsinin hazırlanması məqsədləri üçün beynəlxalq təcrübənin öyrənilməsi zərurəti yarandıqda, müvafiq beynəlxalq təcrübə barədə arayışın təqdim edilməsi üçün nazirliyin aidiyyəti struktur vahidinə müraciət etmək;

14.5. Vergi qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq;

14.6. Nazirliyin digər struktur vahidləri və bölmələri tərəfindən vergi qanunvericiliyi ilə bağlı normativ hüquqi akt layihələrinin hazırlanmasında iştirak etmək;

14.7. Vergi qanunvericiliyində edilmiş dəyişikliklərin izah olunması və formalaşmış vergi siyasəti ilə bağlı yerli struktur bölmələrinin əməkdaşlarının iştirakı ilə təlimlər təşkil etmək;

14.8. Vergi qanunvericiliyində edilmiş dəyişikliklərin izah olunması və formalaşmış vergi siyasətinin ictimaiyyətə təqdim olunması məqsədilə məlumatlar hazırlamaq və nazirliyin aidiyyəti strukturuna təqdim etmək;

14.9. Dövlət və ictimai təşkilatlar tərəfindən vergitutma və iqtisadiyyatın digər sahələri üzrə keçirilən tədbirlərdə, müzakirələrdə, forumlarda iştirakla bağlı dəvət olduqda, həmin tədbirlərdə iştirak etmək;

14.10. Nazirliyin struktur vahidləri və bölmələrinə, dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğuların verilməsi və onlardan belə məlumatların (sənədlərin) alınması ilə bağlı təkliflər vermək;

14.11. Vergi qanunvericiliyinin tətbiqi barədə idarəyə daxil olmuş sorğular araşdırılarkən zərurət yarandığı hallarda müraciət edən şəxslərlə telefon əlaqəsinin saxlanılmasını və əlavə araşdırmanın aparılması məqsədilə nazirliyə dəvət edilməsini həyata keçirmək;

14.12. Müvafiq sahədə mütəxəssis hazırlanması və işçilərin ixtisasının artırılması üçün təkliflər vermək;

14.13. Müvafiq sahəyə aid olan qanunvericilik aktlarının layihəsini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək, o cümlədən hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflər vermək;

14.14. Müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn hüquqları həyata keçirmək;

14.15. Qanunvericiliyə uyğun olaraq digər hüquqları həyata keçirmək.

15. Vergi qanunvericiliyinin təkmilləşdirilməsi şöbəsinin vəzifələri aşağıdakılardır:

15.1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Nazirlər Kabineti, mərkəzi və yerli icra hakimiyyəti orqanları və digər dövlət müəssisə və təşkilatlarından departamentə daxil olmuş iqtisadi sahə üzrə qanunvericilik ilə bağlı hüquqi akt layihələrinə və təkliflərə münasibət bildirmək;

15.2. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Nazirlər Kabineti, mərkəzi və yerli icra hakimiyyəti orqanları və dövlət müəssisə və təşkilatlarından departamentə daxil olmuş məktublarda qaldırılan məsələlərə vergi siyasətinə uyğun olaraq münasibət bildirmək;

15.3. Vergilər naziri ilə razılaşdırılmaq üçün daxil olmuş hüquqi akt və məktub layihələrinə rəylər hazırlamaq və idarənin rəhbərliyinə təqdim etmək;

15.4. Nazirliyin digər struktur vahidləri və bölmələri tərəfindən vergi qanunvericiliyi ilə bağlı hazırlanmış hüquqi akt layihələrinə rəy və təklifləri bildirmək;

15.5. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Nazirlər Kabineti, mərkəzi icra hakimiyyəti orqanları, dövlət müəssisə və

təşkilatları, habelə vergi ödəyiciləri tərəfindən vergi qanunvericiliyi ilə bağlı təqdim edilən təkliflərin bazasını təsnifləşdirmək, onları təhlil etmək, məqsədəuyğun hesab edilmiş təklifləri əks etdirən hüquqi akt layihələrini hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;

15.6. Vergi qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində nazirlik daxilində koordinasiyanı təşkil etmək, departamentə daxil olan vergi qanunvericiliyinin tətbiqi ilə bağlı təklifləri ümumiləşdirərək müvafiq qanun layihələrinin hazırlanmasını və aidiyyəti üzrə təqdim edilməsini təmin etmək;

15.7. Vergi qanunvericiliyinin digər hüquqi aktlara uyğunlaşdırılması istiqamətində təkliflər hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;

15.8. Vergi cinayətlərinin ibtidai araşdırılması zamanı qarşıya çıxan sualları, problemləri, yol verilən nöqsanları öyrənmək, təhlil etmək və zəruri hallarda qanunvericilikdə dəyişikliklərin edilməsi ilə bağlı layihələri hazırlamaq;

15.9. Nazirliyin Apellyasiya Şurasında və digər strukturlarında baxılan inzibati şikayətləri təhlil etmək, qanunvericiliyin ziddiyyətli müddəalarını araşdırıb qanunvericilikdə dəyişikliklərin edilməsi ilə bağlı layihələri hazırlamaq;

15.10. Vergi qanunvericiliyinin ziddiyyətli və aydın olmayan müddəalarını müəyyənləşdirmək və həmin ziddiyyətlərin aradan qaldırılması məqsədilə vergi qanunvericiliyində dəyişikliklərin edilməsi ilə bağlı təkliflər vermək, tələb olunduqda nazirliyin aidiyyəti strukturların iştirakı ilə təkliflərin müzakirəsini təşkil etmək, məqsədəuyğun hesab edilmiş təklifləri əks etdirən hüquqi akt layihələrini hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;

15.11. Sosial-iqtisadi siyasət nəzərə alınmaqla vergi qanunvericiliyinin güzəşt və azadolmalarla bağlı müddəalarına adekvat dəyişikliklərin edilməsi ilə bağlı təkliflər vermək, tələb olunduqda nazirliyin aidiyyəti strukturların iştirakı ilə təkliflərin müzakirəsini təşkil etmək, məqsədəuyğun hesab edilmiş təklifləri əks etdirən hüquqi akt layihələrini hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;

15.12. İqtisadiyyatın prioritet hesab edilən sahələrinin stimullaşdırılması məqsədilə vergi qanunvericiliyində dəyişikliklərin edilməsi ilə bağlı təkliflər vermək, tələb olunduqda nazirliyin aidiyyəti strukturların iştirakı ilə təkliflərin müzakirəsini təşkil etmək, məqsədəuyğun hesab edilmiş təklifləri əks etdirən hüquqi akt layihələrini hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;

15.13. Vergi qanunvericiliyinin təkmilləşdirilməsinin istiqamətlərini və bu sahədə həyata keçiriləcək digər tədbirləri müəyyən etmək;

15.14. Nazirliyin Apellyasiya Şurasının katibliyinə həvalə edilmiş funksiyaları həyata keçirmək;

15.15. Qanunvericiliyə uyğun olaraq vergi, kommersiya və bank sirrinin və xidməti məlumatların qorunmasını təmin etmək;

15.16. Müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn vəzifələri həyata keçirmək;

15.17. Qanunvericiliyə uyğun olaraq digər vəzifələri yerinə yetirmək.

16. Vergi qanunvericiliyinin təkmilləşdirilməsi şöbəsinin hüquqları aşağıdakılardır:

16.1. Şöbənin vəzifələrinə uyğun olaraq hazırlanmış normativ hüquqi akt və məktub layihələrini münasibət bildirilməsi üçün nazirliyin digər struktur vahidləri və bölmələrinə təqdim etmək;

16.2. Hazırlanmış normativ hüquqi akt layihələrinə hüquqi ekspertiza rəyinin verilməsi üçün nazirliyin aidiyyəti struktur vahidinə müraciət etmək;

16.3. Xidməti zərurətlə əlaqədar dövlət qurumlarına və nazirliyin struktur vahidləri və bölmələrinə müvafiq sorğular vermək;

16.4. Vergi qanunvericiliyinə dair normativ hüquqi akt layihəsinin hazırlanması məqsədləri üçün beynəlxalq təcrübənin öyrənilməsi zərurəti yarandıqda, müvafiq beynəlxalq təcrübə barədə arayışın təqdim edilməsi üçün nazirliyin aidiyyəti struktur vahidinə müraciət etmək;

16.5. Vergi qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq;

16.6. Nazirliyin digər struktur vahidləri və bölmələri tərəfindən vergi qanunvericiliyi ilə bağlı normativ hüquqi akt layihələrinin hazırlanmasında iştirak etmək;

16.7. Vergi qanunvericiliyində edilmiş dəyişikliklərin izah olunması və formalaşmış vergi siyasəti ilə bağlı yerli struktur bölmələrinin əməkdaşlarının iştirakı ilə təlimləri təşkil etmək;

16.8. Vergi qanunvericiliyində edilmiş dəyişikliklərin izah olunması və formalaşmış vergi siyasətinin ictimaiyyətə təqdim olunması məqsədilə məlumatlar hazırlamaq və nazirliyin aidiyyəti strukturuna təqdim etmək;

16.9. Dövlət və ictimai təşkilatlar tərəfindən vergitutma və iqtisadiyyatın digər sahələri üzrə keçirilən tədbirlərdə, müzakirələrdə, forumlarda iştirakla bağlı dəvət olduqda, həmin tədbirlərdə iştirak etmək;

16.10. Müvafiq sahədə mütəxəssis hazırlanması və işçilərin ixtisasının artırılması üçün təkliflər vermək;

16.11. Müvafiq sahəyə aid olan qanunvericilik aktlarının layihəsini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək, o cümlədən hüquqi aktların təkmilləşdirilməsinə dair departamentin rəhbərliyinə təkliflər vermək;

16.12. Müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn hüquqları həyata keçirmək;

16.13. Qanunvericiliyə uyğun olaraq digər hüquqları həyata keçirmək.

17. Vergi qanunvericiliyinin tətbiqi şöbəsinin vəzifələri aşağıdakılardır:

17.1. Vergi qanunvericiliyinin tətbiqi barədə vətəndaşlardan, vergi ödəyicilərindən, dövlət və bələdiyyə orqanlarından departamentə daxil olmuş sorğuları araşdırmaq, müvafiq cavablar hazırlamaq və müvafiq sahədə öz səlahiyyətləri çərçivəsində izah verməklə bu sahədə vergi siyasətinin formalaşdırılmasında iştirak etmək;

17.2. Vergi qanunvericiliyinin tətbiqi barədə departamentə daxil olmuş sorğuların vergi növləri və Vergi Məcəlləsinin maddələri üzrə icmallaşdırmaq;

17.3. Vergi qanunvericiliyinin tətbiqi barədə departamentə daxil olmuş sorğuların araşdırılması zamanı müəyyən olunmuş vergi qanunvericiliyinin ziddiyyətli və aydın olmayan məqamlarını icmallaşdırmaq, onların aradan qaldırılması ilə bağlı qanunvericiliyə müvafiq dəyişikliklərin aparılması məqsədilə aidiyyəti üzrə təqdim etmək;

17.4. Vergi Məcəlləsinin müddəalarına və formalaşmış vergi siyasətinin tətbiqinə uyğun olaraq müxtəlif fəaliyyət növlərinin vergiyə cəlb olunması barədə göstəriş məktublarını hazırlamaq və xidməti istifadə üçün nazirliyin aidiyyəti struktur vahidlərinə və bölmələrinə göndərilməsini təmin etmək;

17.5. Yerli (bələdiyyə) vergilərin və ödənişlərin düzgün hesablanması, tam və vaxtında ödənilməsi, habelə vergi qanunvericiliyinə riayət edilməsi sahəsində bələdiyyələrə metodiki rəhbərliyi həyata keçirmək;

17.6. Qanunvericiliyə uyğun olaraq vergi, kommersiya və bank sirlərinin və xidməti məlumatların qorunmasını təmin etmək;

17.7. Müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn vəzifələri həyata keçirmək;

17.8. Qanunvericiliyə uyğun olaraq digər vəzifələri yerinə yetirmək.

18. Vergi qanunvericiliyinin tətbiqi şöbəsinin hüquqları aşağıdakılardır:

18.1. Nazirliyin struktur vahidləri və bölmələrinə, dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğuların verilməsi və onlardan belə məlumatların (sənədlərin) alınması ilə bağlı idarənin rəhbərliyinə təkliflər vermək;

18.2. Vergi qanunvericiliyinin tətbiqi barədə şöbəyə daxil olmuş sorğular araşdırılarkən zərurət yarandığı hallarda müraciət edən şəxslərlə telefon əlaqəsinin saxlanılmasını və əlavə araşdırmanın aparılması məqsədilə nazirliyə dəvət edilməsini həyata keçirmək;

18.3. Müvafiq sahədə mütəxəssis hazırlanması və işçilərin ixtisasının artırılması üçün təkliflər vermək;

18.4. Müvafiq sahəyə aid olan qanunvericilik aktlarının layihəsini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək, o cümlədən hüquqi aktların təkmilləşdirilməsinə dair departamentin rəhbərliyinə təkliflər vermək;

18.5. Müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn hüquqları həyata keçirmək;

18.6. Qanunvericiliyə uyğun olaraq digər hüquqları həyata keçirmək.

19. Strateji araşdırmalar idarəsinin vəzifələri aşağıdakılardır:

19.1. Ölkədə aparılan iqtisadi islahatlara uyğun olaraq müəyyən edilmiş prioritet sahələrdə sahibkarlıq fəaliyyətinin stimullaşdırılması məqsədilə beynəlxalq təcrübə də nəzərə alınmaqla vergi qanunvericiliyində dəyişikliklərin əsas hədəflərini müəyyən etmək və bununla bağlı təkliflər hazırlamaq;

19.2. Vergitutma bazasının genişləndirilməsi istiqamətində nazirliyin strateji hədəflərini müəyyən etmək, təhlillər aparmaq və təkliflər vermək;

19.3. Nazirliyin beynəlxalq vergi münasibətləri sahəsində strateji hədəflərinin müəyyən edilməsi məqsədilə təkliflər vermək;

19.4. Vergitutma sahəsində beynəlxalq tendensiyaları araşdırmaq, təhlil etmək və zərurət yaranarsa vergi siyasətinə və mövcud strateji hədəflərə uyğun təkliflər hazırlamaq;

19.5. AVİS-in "Strateji araşdırmalar" alt modulunun idarə edilməsini təmin etmək, strateji araşdırmaların həyata keçirilməsi məqsədilə makroiqtisadi və vergi sistemi üzrə göstəricilərin məlumat bazasını yaratmaq;

19.6. Vergi qanunvericiliyinin, vergi orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində strateji hədəfləri müəyyən etmək;

19.7. Xarici ölkələrin vergi qanunvericiliyi və inzibatçılığını təhlil etmək, Azərbaycanın vergi sisteminin digər ölkələrlə müqayisəli təhlilini həyata keçirmək məqsədilə BVİP-in idarə

edilməsini təmin etmək, xarici ölkələrin qabaqcıl təcrübələrinin Azərbaycanda tətbiqi imkanları araşdırmaq və təkliflər vermək;

19.8. Ölkənin iqtisadi sistemində, o cümlədən vergi sistemində baş verən dəyişikliklərin və aparılan islahatların vergi daxilolmalarına təsirini təhlil etmək, hesablamalar aparmaq, bu dəyişikliklərin təsiri barədə arayış və hesabatlar hazırlamaq;

19.9. Vergi cinayətlərinin ibtidai araşdırılması və nazirliyin Apellyasiya Şurasında və digər strukturlarında inzibati şikayətlərə baxılması zamanı qarşıya çıxan suallar, problemləri və yol verilən nöqsanları öyrənmək, təhlil etmək, onların aradan qaldırılması məqsədilə vergi inzibatçılığında dəyişikliklərin edilməsi ilə bağlı təkliflər vermək, tələb olunduqda nazirliyin aidiyyəti strukturlarının iştirakı ilə təkliflərin müzakirəsini təşkil etmək, məqsədəuyğun hesab edilmiş təklifləri əks etdirən hüquqi akt layihələrini hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;

19.10. Ölkənin sosial-iqtisadi siyasəti nəzərə alınmaqla vergi güzəşt və azadolmalarının monitorinqini aparmaq, nəticəsi barədə arayışlar hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;

19.11. BVİS-in idarə edilməsini təmin etmək, onun tətbiqi barədə hesabatları təhlil edərək mövcud vəziyyət barədə arayış və hesabatlar hazırlamaq;

19.12. BVİS proqram təminatının bələdiyyələrdə tətbiqi işini koordinasiya etmək;

19.13. Nazirliyin struktur vahidləri və bölmələrinin Əsasnamələrinin hazırlanmasını təmin etmək və təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;

19.14. Vergi qanunvericiliyində və strukturların fəaliyyətində aparılan dəyişikliklərə uyğun olaraq, həmçinin vergi inzibatçılığının vergi qanunvericiliyinə uyğunlaşdırılması məqsədilə aidiyyəti strukturların iştirakı ilə vergi inzibatçılığını tənzimləyən normativ sənədlərdə müvafiq dəyişikliklərin aparılması işini təşkil etmək, normativ sənədlərin layihələrinin hazırlanmasında iştirak etmək;

19.15. Müvafiq sahədə fəaliyyətin təşkili məqsədilə vergi inzibatçılığı sahəsində metodiki göstərişlər, təlimatlar, qaydalar və digər normativ sənədlərin vahid məlumat bazasını yaratmaq;

19.16. Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamları ilə, habelə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərar və sərəncamları ilə verilmiş tapşırıqların və təsdiq edilmiş dövlət proqramı və tədbirlər planlarının vahid məlumat bazasını yaratmaq, onların nazirliyin aidiyyəti strukturları tərəfindən icrasını təşkil etmək və bu işə nəzarət etmək;

19.17. Nazirliyin əmr və qərarları ilə təsdiq edilmiş tədbirlər planlarının hazırlanmasını təmin etmək, onların vahid məlumat bazasını yaratmaq və nazirliyin aidiyyəti strukturları tərəfindən icrasını təşkil etmək və bu işə nəzarət etmək, icra ilə bağlı hesabatların icmallaşdırılmasını və aidiyyəti üzrə təqdim edilməsini təmin etmək;

19.18. Vergi sisteminin inkişafı ilə bağlı strateji planların və tədbirlər planlarının hazırlanması işini təşkil etmək, habelə həmin strateji planların və tədbirlər planlarının icrası ilə bağlı hesabatların icmallaşdırılmasını və aidiyyəti üzrə təqdim edilməsini təmin etmək;

19.19. Makroiqtisadi göstəriciləri təhlil etmək, bu sahədə baş verən proseslərin vergi sisteminə təsirini qiymətləndirmək, müvafiq icmalların hazırlanmasını təmin etmək;

19.20. Vergi dərəcələrinin optimallaşdırılması ilə əlaqədar araşdırmalar aparmaq və təkliflər vermək;

19.21. Nazirliyin vergi siyasəti üzrə strateji hədəflərini müəyyən etmək və icrasının monitorinqini həyata keçirmək;

19.22. Vergi qanunvericiliyinə təklif olunan dəyişikliklərin vergi daxilolmalarına təsirini təhlil etmək;

19.23. Qanunvericiliyə uyğun olaraq vergi, kommersiya və bank sirrinin və xidməti məlumatların qorunmasını təmin etmək;

19.24. Müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn vəzifələri həyata keçirmək;

19.25. Qanunvericiliyə uyğun olaraq digər vəzifələri yerinə yetirmək.

20. Strateji araşdırmalar idarəsinin hüquqları aşağıdakılardır:

20.1. Dövlət proqramlarında və digər rəsmi sənədlərdə nazirliyə həvalə edilmiş tapşırıqların yerinə yetirilməsi üzrə nəzərdə tutulan tədbirlərin icra vəziyyəti barədə nazirliyin müvafiq struktur vahidləri və bölmələrindən məlumatlar almaq;

20.2. Nazirliyin əmr və qərarları ilə təsdiq edilmiş tədbirlər planlarında nəzərdə tutulan tədbirlərin icra vəziyyəti barədə nazirliyin müvafiq struktur vahidləri və bölmələrindən məlumatlar almaq;

20.3. Vergi cinayətlərinin ibtidai araşdırılması və nazirliyin Apellyasiya Şurasında və digər strukturlarında inzibati şikayətlərə baxılması zamanı qarşıya çıxan suallar, problemlər və yol verilən nöqsanlar ilə bağlı aidiyyəti strukturlardan məlumatlar almaq;

20.4. Nazirliyin struktur vahidləri və bölmələri arasında koordinasiyanın təmin edilməsi və onların fəaliyyətində səmərəliliyin artırılması istiqamətində təkliflər vermək;

20.5. Nazirliyin struktur vahidləri və bölmələrinin fəaliyyətlərində və funksional istiqamətlərində təkrarlanan hallar müəyyən edildikdə onların aradan qaldırılması ilə bağlı təkliflər vermək;

20.6. Müvafiq sahəyə aid olan qanunvericilik aktlarının layihəsini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək, o cümlədən hüquqi aktların təkmilləşdirilməsinə dair departamentin rəhbərliyinə təqdim edilməsi üçün təkliflər hazırlamaq və idarənin rəhbərliyinə təqdim etmək;

20.7. Nazirliyin struktur vahidləri və bölmələrinə, dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğuların verilməsi və onlardan belə məlumatların (sənədlərin) alınması ilə bağlı departamentin rəhbərliyinə təklif vermək;

20.8. Müvafiq sahə üzrə beynəlxalq və regional qurumların texniki yardımlarının təşkil olunması ilə bağlı təklif vermək;

20.9. Müvafiq sahədə mütəxəssis hazırlanması və işçilərin ixtisasının artırılması üçün təkliflər vermək;

20.10. Müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn hüquqları həyata keçirmək;

20.11. Qanunvericiliyə uyğun olaraq digər hüquqları həyata keçirmək.

21. Strateji hədəflər şöbəsinin vəzifələri aşağıdakılardır:

21.1. Ölkədə aparılan iqtisadi islahatlara uyğun olaraq müəyyən edilmiş prioritet sahələrdə sahibkarlıq fəaliyyətinin stimullaşdırılması məqsədilə beynəlxalq təcrübə də nəzərə alınmaqla vergi qanunvericiliyində dəyişikliklərin əsas hədəflərini müəyyən etmək və bununla bağlı təkliflər hazırlamaq;

21.2. Vergitutma bazasının genişləndirilməsi istiqamətində nazirliyin strateji hədəflərini müəyyən etmək və təkliflər vermək;

21.3. Nazirliyin beynəlxalq vergi münasibətləri sahəsində strateji hədəflərinin müəyyən edilməsi məqsədilə təkliflər vermək;

21.4. Vergi qanunvericiliyinin, vergi orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində strateji hədəfləri müəyyən etmək;

21.5. Xarici ölkələrin vergi qanunvericiliyi və inzibatçılığını təhlil etmək, Azərbaycanın vergi sisteminin digər ölkələrlə müqayisəli təhlilini həyata keçirmək məqsədilə BVİP-in idarə edilməsini təmin etmək;

21.6. Nazirliyin vergi siyasəti üzrə strateji hədəflərini müəyyən etmək və icrasının monitorinqini həyata keçirmək;

21.7. Qanunvericiliyə uyğun olaraq vergi, kommersiya və bank sirlinin və xidməti məlumatların qorunmasını təmin etmək;

21.8. Müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn vəzifələri həyata keçirmək;

21.9. Qanunvericiliyə uyğun olaraq digər vəzifələri yerinə yetirmək.

22. Strateji hədəflər şöbəsinin hüquqları aşağıdakılardır:

22.1. Vergi sahəsi üzrə tədqiqatlar aparmaq və təkliflər vermək;

22.2. Nazirliyin struktur vahidləri və bölmələrinə, dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğuların verilməsi və onlardan belə məlumatların (sənədlərin) alınması ilə bağlı idarənin rəhbərliyinə təklif vermək;

22.3. Müvafiq sahə üzrə beynəlxalq və regional qurumların texniki yardımlarının təşkil olunması ilə bağlı təklif vermək;

22.4. Müvafiq sahədə mütəxəssis hazırlanması və işçilərin ixtisasının artırılması üçün təkliflər vermək;

22.5. Müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn hüquqları həyata keçirmək;

22.6. Qanunvericiliyə uyğun olaraq digər hüquqları həyata keçirmək.

23. Strateji təhlil və islahatlar şöbəsinin vəzifələri aşağıdakılardır:

23.1. Vergitutma bazasının genişləndirilməsi istiqamətində təhlillərin aparılmasını həyata keçirmək;

23.2. AVİS-in "Strateji araşdırmalar" alt modulunun idarə edilməsini təmin etmək, strateji araşdırmaların həyata keçirilməsi məqsədilə makroiqtisadi və vergi sistemi üzrə göstəricilərin məlumat bazasını yaratmaq;

23.3. Vergi ödəyicilərinin mühasibat uçotu məlumatlarının dəqiq və keyfiyyətli emalı üçün bəyannamə sisteminin təkmilləşdirilməsi, vergi ödəyicilərinin maliyyə-uçot göstəriciləri ilə uyğunlaşdırılması məqsədilə araşdırmalar aparmaq və aidiyyəti üzrə təkliflər hazırlamaq;

23.4. Ölkənin iqtisadi sistemində baş verən dəyişikliklərin və aparılan islahatların vergi daxilolmalarına təsirini müəyyən etmək, bu dəyişikliklərin təsiri barədə arayış və hesabatlar hazırlamaq;

23.5. Vergi qanunvericiliyində baş verən dəyişikliklərin vergi daxilolmalarına təsirini təhlil etmək;

23.6. Vergi daxilolmalarına təsirin müəyyən edilməsi məqsədilə fəaliyyət sahələrini təhlil etmək və bu istiqamətdə effektivliyin artırılması ilə bağlı təkliflər vermək;

23.7. Vergi güzəşti və azadolmalarının monitorinqini aparmaq və onların səmərəliliyini müəyyən etmək;

23.8. BVİS-in idarə edilməsini təmin etmək, onun tətbiqi barədə hesabatları təhlil edərək mövcud vəziyyət barədə arayış və hesabatlar hazırlamaq;

23.9. BVİS proqram təminatının bələdiyyələrdə tətbiqi işini koordinasiya etmək;

23.10. Makroiqtisadi göstəriciləri təhlil etmək, bu sahədə baş verən proseslərin vergi sisteminə təsirini qiymətləndirmək, müvafiq icmalların hazırlanmasını təmin etmək;

23.11. Vergi dərəcələrinin optimallaşdırılması ilə əlaqədar araşdırmalar aparmaq və təkliflər vermək;

23.12. Vergi qanunvericiliyinə təklif olunan dəyişikliklərin vergi daxilolmalarına təsirini təhlil etmək;

23.13. Qanunvericiliyə uyğun olaraq vergi, kommersiya və bank sirrinin və xidməti məlumatların qorunmasını təmin etmək;

23.14. Müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn vəzifələri həyata keçirmək;

23.15. Qanunvericiliyə uyğun olaraq digər vəzifələri yerinə yetirmək.

24. Strateji təhlil və islahatlar şöbəsinin hüquqları aşağıdakılardır:

24.1. Nazirliyin struktur vahidləri və bölmələrinə, dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğuların verilməsi və onlardan belə məlumatların (sənədlərin) alınması ilə bağlı idarənin rəhbərliyinə təklif vermək;

24.2. Müvafiq sahədə mütəxəssis hazırlanması və işçilərin ixtisasının artırılması üçün təkliflər vermək;

24.3. Müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn hüquqları həyata keçirmək;

24.4. Qanunvericiliyə uyğun olaraq digər hüquqları həyata keçirmək.

25. Strukturların fəaliyyətinin təkmilləşdirilməsi şöbəsinin vəzifələri aşağıdakılardır:

25.1. Nazirliyin struktur vahidləri və bölmələrinin Əsasnamələrinin hazırlanmasını təmin etmək və təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;

25.2. Vergi qanunvericiliyində və strukturların fəaliyyətində aparılan dəyişikliklərə uyğun olaraq, həmçinin vergi inzibatçılığının vergi qanunvericiliyinə uyğunlaşdırılması məqsədilə aidiyyəti strukturların iştirakı ilə vergi inzibatçılığını tənzimləyən normativ sənədlərdə müvafiq dəyişikliklərin aparılması işini təşkil etmək, normativ sənədlərin layihələrinin hazırlanmasında iştirak etmək;

25.3. Müvafiq sahədə fəaliyyətin təşkili məqsədilə vergi inzibatçılığı sahəsində metodiki göstərişlərin, təlimatların, qaydaların və digər normativ sənədlərin vahid uçot-bazasını yaratmaq;

25.4. Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamları ilə, habelə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərar və sərəncamları ilə verilmiş tapşırıqların və təsdiq edilmiş dövlət proqramı və tədbirlər planlarının vahid məlumat bazasını

yaratmaq, onların nazirliyin aidiyyəti strukturları tərəfindən icrasını təşkil etmək və bu işə nəzarət etmək;

25.5. Nazirliyin əmr və qərarları ilə təsdiq edilmiş tədbirlər planlarının hazırlanmasını təmin etmək, onların vahid məlumat bazasını yaratmaq və nazirliyin aidiyyəti strukturları tərəfindən icrasını təşkil etmək və bu işə nəzarət etmək, icra ilə bağlı hesabatların icmallaşdırılmasını və aidiyyəti üzrə təqdim edilməsini təmin etmək;

25.6. Vergi cinayətlərinin ibtidai araşdırılması və nazirliyin Apellyasiya Şurasında və digər strukturlarında inzibati şikayətlərə baxılması zamanı qarşıya çıxan suallar, problemlər və yol verilən nöqsanlar ilə bağlı aidiyyəti strukturlardan təqdim edilmiş təkliflər üzrə vergi inzibatçılığında dəyişikliklərin edilməsi ilə bağlı layihələri hazırlamaq;

25.7. Qanunvericiliyə uyğun olaraq vergi, kommersiya və bank sirrinin və xidməti məlumatların qorunmasını təmin etmək;

25.8. Müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn vəzifələri həyata keçirmək;

25.9. Qanunvericiliyə uyğun olaraq digər vəzifələri yerinə yetirmək.

26. Strukturların fəaliyyətinin təkmilləşdirilməsi şöbəsinin hüquqları aşağıdakılardır:

26.1. Dövlət proqramlarında və digər rəsmi sənədlərdə nazirliyə həvalə edilmiş tapşırıqların yerinə yetirilməsi üzrə nəzərdə tutulan tədbirlərin icra vəziyyəti barədə nazirliyin müvafiq struktur vahidləri və bölmələrindən məlumatlar almaq;

26.2. Müvafiq sahəyə aid olan qanunvericilik aktlarının layihəsinin hazırlanmasında iştirak etmək, o cümlədən hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;

26.3. Nazirliyin əmr və qərarları ilə təsdiq edilmiş tədbirlər planlarında nəzərdə tutulan tədbirlərin icra vəziyyəti barədə nazirliyin müvafiq struktur vahidləri və bölmələrindən məlumatlar almaq;

26.4. Vergi cinayətlərinin ibtidai araşdırılması və nazirliyin Apellyasiya Şurasında və digər strukturlarında inzibati şikayətlərə baxılması zamanı qarşıya çıxan suallar, problemlər və yol verilən nöqsanlar ilə bağlı aidiyyəti strukturlardan məlumatlar almaq;

26.5. Nazirliyin struktur vahidləri və bölmələri arasında koordinasiyanın təmin edilməsi və onların fəaliyyətində səmərəliliyin artırılması istiqamətində təkliflər vermək;

26.6. Nazirliyin struktur vahidləri və bölmələrinin fəaliyyətlərində və funksional istiqamətlərində təkrarlanan hallar müəyyən edildikdə onların aradan qaldırılması ilə bağlı təkliflər vermək;

26.7. Nazirliyin struktur vahidləri və bölmələrinə, dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğuların verilməsi və onlardan belə məlumatların (sənədlərin) alınması ilə bağlı təkliflər vermək;

26.8. Müvafiq sahədə mütəxəssis hazırlanması və işçilərin ixtisasının artırılması üçün təkliflər vermək;

26.9. Müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn hüquqları həyata keçirmək;

26.10. Qanunvericiliyə uyğun olaraq digər hüquqları həyata keçirmək.

* * *